

# Təbriz Tehran üçün ögeydir

## Ona görə də burada azərbaycanlılara qarşı ayrı-seçkilik özünü aydın göstərir

**44** günlük Vətən mühabibəsi yalnız düşmən üzərində qələbəmizlə tamamlanmadı, bu mühərbiin nəticəsində dostlarımızı və düşmənlərimizi də tanımışlı olduq.

30 illik münaqişə dövründə özünü az qala "sülh göyrəçini" kimi təqdim edən Fransa illərlə gizləndiyi "vasitəçiilik qlafı"nın arxasından çıxaraq əsl üzünü göstərdi. Azərbaycanla ortaq dəyərlərdən, dostluq münasibətlərindən dəm vuran İran rəhbərliyi mührəribədən əvvəl və ondan sonrakı dövrdə təcavüzkar niyyətlərini davam etdirməyə çalışın Ermənistənla hərtərəfli iş birliyi yaratmaqla ölkəmizə qarşı sərgilədiyi münasibət molla rejiminin əsl simasını bize göstərdi.

Özünü "müsəlmanların hamisi", "din dövləti", "islam dövləti" adlandıran İranın Ermənistənla müttəfiqlik etməsi, Ermənistəni silahlı təmin edib revanşist qüvvələri ümidi ləndirməsi qonşuluq münasibətlərinə birbaşa xəyanət deməkdir. Molla rejimi bu hərəkətləri ilə birbaşa islami dəyərlərə, qonşuluq haqqında fundamental isləm qanunlarına, müqaddəs dinimizə xəyanət etdi. Görünən budur ki, molla rejimi üçün dini deyər deyilən bir şey yoxdur. Onlar üçün din əhalini qorxudub kölə vəziyyətinə gətirmək üçün bir vasitədir.

Sual oluna bilər ki, yaxın qonşumuz İranın Azərbaycana qarşı siyasetinin kökündə nə durur? Nədən İran müsəlman qardaşlarından çox, əli müsəlmanların qanına bulanmış ermənilərin yanındadır və onlara hər vasitə ilə dəstək verməyə çalışır?

İllərdir İranın içinde bir Şimali Azərbaycan qorxusu böyük. Tarixdən məlumdur ki, 1813-cü və 1828-ci illərdə Rusiya imperiyası ilə İran arasında müvafiq olaraq imzalanmış Gülüstan və Türkmençay müqavilələrinə görə, Azərbaycan və azərbaycanlılar iki ölkə arasında bölündü. Bir xalqı iki yero bölgən bu müqavilələr neticəsində etnik azərbaycanlıların böyük əksəriyyəti inddiki İran ərazisində qaldı. Müxtəlif mənbələrdə Cənubi Azərbaycanda yaşayan Azərbaycan türklerinin sayı 40 milyon nəfər cıvarında göstərilir. Bu da məlumdur ki, cənubda yaşayan soydaşlarımız xarakter etibarı ilə daha çox inqilabçı xalqdır. Bunun sübutu olaraq monarxiya dövründə şah rejiminə qarşı cənublu qardaşlarımızın apardıqları mübarizələrin tarixinə baxmaq kifayətdir. İran azərbaycanlısının milli şürurunun unikallığı türk milli əsaslı olmaları ilə bağlıdır.

Bu gün İranda illərdir yiğilib qalmış problemlər işişib partlaməq üzrədir. Konkret desək, əhali köhnə qaydalarla yaşamaq istəmir. İran əhalisinin 40 fai-zindən bir qədər çoxunu əhatə edən etnik azərbaycanlılar molla rejiminin onlara olan münasibətinin kökündə nəyin dayandığını yaxşı dərk edirlər və bu səbəbdən də molla rejiminə qarşı prinsipial mövqə sərgiləyirlər. İranın dövlətimizə olan münasibəti isə haqlı olaraq cənublu qardaşlarımızın rejimə olan nifrətinə, qəzəbini daha da artırır.

Güclü orduya, güclü iqtisadiyyata, regionda nüfuzlu söz sahibinə malik olan Azərbaycan İranı qətiyyən sərf etmir. Bunu da nəzərə alsaq ki, İranın etnik azərbaycanlılara münasibəti, ermə-

nilerin bize olan münasibətindən heç də fərqlənməyib. Ustad Şəhriyar şeirlərinin birində bu münasibəti belə ifadə etmişdir:

*Təbriz ögey övladıdır, İranın,  
Şah getdi, imam gəldi, ögeylik yenə qaldı!*

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Arazqırığı bölgəyə səfərlərinin birində regiondakı proseslərdən danışarkən İran tərəfinə mesaj olaraq demişdir: "Bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz". Həqiqətən də diqqət etsək görərik ki, Qarabağ probleminin həllindən sonra İran qonşuluğunda hərbi-iqtisadi cəhətdən güclənmiş, Avropa, xüsusilə də türk birliyi dövlətləri ilə bərabər-hüquqlu əməkdaşlığı daha da genişləndirən, dünyanın en qlobal problemlərinin həllində nüfuz sahibi olan dövlətlərlə bir sıradə dayanan Azərbaycansız bölgədə hər hansı lahiyani gerçəkləşdirmək mümkün deyil. Ölkəminin "Şimal-Cənub" və "Şərq-Qərb" döhlizlərində çox mühüm geosiyasi mövqeyə malik olmaqla regionun bir çox mühüm problemlərinin həllində söz sahibino çevriləməsi İranın içindəki qorxunu artırmaqla yanaşı, Azərbaycana qarşı kinini, hikkəsini də artırıb. İran çıxış yolu İranistanla müttəfiqlikda görür. Molla rejimi belə hesab edir ki, Azərbaycanı zəiflətməyin yolu Ermənistənla münaqişədən, mührəribədən keçir. Elə bu məqsədlə də Ermənistəni silahlandırmaqda, mührəribəyə təhrirkə, fitnəkarlıq etməklə yeni-yeni planlar qurmaq yolunu tutub.

Ermenistan üzərində qələbə çalan Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağantwortlarının yaradılması Azərbaycanın əsas hissəsinin Naxçıvanla integrasiyasını təmin etmək olmasına baxmayaraq, həm də regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq layihə hesab olunur. İran tərəfi bu layihəni ilk gündən öz maraqlarına qarşı ciddi təhlükə kimi qarşılıyib. Bu ölkə Zəngəzur döhlizinin açılmasını düzüne salmaq üçün ona öz ərazisindən paralel olan döhlizin yaradılmasında israrlıdır. Azərbaycan İran layihəsinə alternativ variant kimi qəbul etsə də, İran rəsmiləri Ermənistəndən keçən birbaşa döhlizi "qırmızı xətt" elan ediblər.

Azərbaycanın türk dövlətləri ilə yaradıldığı bağlılıq, genişlənən iqtisadiyyasi əməkdaşlıqlar, Prezident İlham Əliyevin türk dövlətləri arasında bir-ləşdirici böyük şəxsiyyət kimi liderlik etməsi və dünyanın bir sıra aparıcı dövlətlərinin rəhbərlerinin dövlətimizin başçısını yeni dünyanın yeni lideri kimi qəbul etmələri də İranı qorxudan amillərdəndir. Din pərdəsi altında maskalanan, dünyanın indiki zamanında düşüncəsinə, fikrinə, azadlıq duyusuna görə insanları edama çəkən İranın sağında və solunda qüdrətli, demokratik, azad türk dövlətlərinin olmasına molla rejiminin qorxutması bir növbə düşülvəndir.

*Elşən QƏNİYEV,  
"Azərbaycan"*